

Cədvəl B1 Fəaliyyət /Problem Şablonu

SCPX	Mövzu	Fəaliyyət																							
	Torpağın alınması	Maddi texniki təchizat (materiallar, avadanlıq və kadrlar)	Sahenin təmizlənməsi və hasarlanması (düşərgə, boru anbar sahələri, AGI-lar)	Tikinti düşərgələrinin istismarı	Yanacaq doldurma	İnşaatçı işçi qüvvəsinin məşğulluğu	Boru anbar sahələrində saxlama	Karxanaların və poliqlonların istismarı	Beton mehlulun hazırlanması və istifadəsi	Giriş yollarının yaxşılaşdırılması və tikinti (düşərgələr və boru anbar sahələri)	Torpaq və bitkilərin tədqiqatı və təmizlənməsi	Təmizlənmiş torpağın saxlanması	Boruların düzülmesi	Xəndəklərin qazılması	Boruların qaynaq edilməsi və üstünə qat çəkilməsi	Boruların endirilməsi və çəkilməsi	Xəndəyə torpaq doldurulması və kipləşdirilməsi	Açıq kəsişmələr	Qapalı kəsişmələr-küçük tunellərin çəkilməsi, üfqi-istiqamətləndirilmiş qazma, keçidlər	Hidravlik sınaqlar	Bərpa işləri	AGI-ların tikintisi və istismara verilməsi	ÇQBKG boru kəmərinin və AGI-ların istismarı	Təklif olunan iş sahələrində dəyişikliklər	
A0	Ümumi məsələlər																								
A1	Xammalın və təbii ehtiyatların istifadəsi																								
A2	Torpağın kipləşdirilməsi																								
A3	Torpağın eroziyası																								
A4	Torpaq strukturunun, məhsuldarlığın və toxum fondunun itkisi																								
A5	Torpağın çökməsi																								
A6	Məlum/naməlum çirklənmiş maddələrin çıxarılması, təmizlənməsi və kənarlaşdırılması																								
A7	Bərk və maye tullantıların kənarlaşdırılması																								
A8	Landşafta vizual müdaxilə																								
A9	Artıq torpaqaltı qatın və aqreqatın uzaqlaşdırılması																								
A10	İş sahələrindən artıq suların və hidravlik sınaqda istifadə edilmiş suların kənarlaşdırılması																								
A11	Çay və ya kanalın axmasına maneələr																								
A12	xammalın və təbii ehtiyatların istifadəsi																								
A13	Daşqın																								

ÇQBK-nin Genişləndirilməsi Layihəsi, Azərbaycan
Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi
Son Variant

SCPX	Mövzu	Fəaliyyət																						
	Torpağın alınması	Maddi texniki təchizat (materiallar, avadanlıq və kadrlar)	Sahenin təmizlənməsi və hasarlanması (düşərgə, boru anbar sahələri, AGI-lar)	Tikinti düşərgələrinin istismarı	Yanacaq doldurma	inşaatçı işçi qüvvəsinin məşğulluğu	Boru anbar sahələrində saxlama	Karxanaların və poliqlonların istismarı	Beton məhlulun hazırlanması və istifadəsi	Giriş yollarının yaxşılaşdırılması və tikinti (düşərgələr və boru anbar sahələri)	Torpaq və bitkilərin tədqiqatı və təmizlənməsi	Təmizlənmiş torpağın saxlanması	Boruların düzülməsi	Xəndəklərin qazılması	Boruların qaynaq edilməsi və üstünə qat çəkilməsi	Boruların endirilməsi və çəkilməsi	Xəndəyə torpaq doldurulması və kipləşdirilməsi	Açıq kəşimlər	Qapalı kəşimlər-küçük tunellərin çəkilməsi, üfqi-istiqamətləndirilmiş qazma, keçidlər	Hidravlik sınaqlar	Bərpa işləri	AGI-ların tikintisi və istismara verilməsi	ÇQBKG boru kəmərinin və AGI-ların istismarı	Təklif olunan iş sahələrində dəyişikliklər
A14	Çirkab və məişət sularının kənarlaşdırılması																							
A15	Qrunt sularının götürülməsi																							
A16	Drenaj sisteminin sxeminin dəyişdirilməsi																							
A17	Məskunlaşma sahəsinin itirilməsi																							
A18	Rəqabətli növlərin daxil edilməsi və ya bitki/heyvan xəstəlikləri																							
A19	Vəhşi aləmin narahat edilməsi																							
A20	Heyvanların və insanların hərəkətinə maneçilik																							
A21	Açıq xəndəklər																							
A22	Enerjiden istifadə																							
A23	Qaz, işlənmiş qaz və buxarların atmosfərə atılması																							
A24	Toz																							
A25	Səs-küy																							
A26	Vibrasiya																							
A27	Mədəni irsin dağılması və ya itirilməsi																							
A28	Məşğulluq																							

ÇQBK-nin Genişləndirilməsi Layihəsi, Azərbaycan
Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi
Son Variant

SCPX	Mövzu	Fəaliyyət																						
	Torpağın alınması	Maddi texniki təchizat (materiallar, avadanlıq və kadrlar)	Sahenin təmizlənməsi və hasarlanması (düşərgə, boru anbar sahələri, AGI-lar)	Tikinti düşərgələrinin istismarı	Yanacaq doldurma	inşaatçı işçi qüvvəsinin məşğulluğu	Boru anbar sahələrində saxlama	Karxanaların və poliqlonların istismarı	Beton məhlulun hazırlanması və istifadəsi	Giriş yollarının yaxşılaşdırılması və tikinti (düşərgələr və boru anbar sahələri)	Torpaq və bitkilərin tədqiqatı və təmizlənməsi	Təmizlənmiş torpağın saxlanması	Boruların düzülməsi	Xəndəklərin qazılması	Boruların qaynaq edilməsi və üstünə qat çəkilməsi	Boruların endirilməsi və çəkilməsi	Xəndəyə torpaq doldurulması və kipləşdirilməsi	Açıq kəşimlər	Qapalı kəşimlər-küçük tunellərin çəkilməsi, üfqi-istiqamətləndirilmiş qazma, keçidlər	Hidravlik sınaqlar	Bərpa işləri	AGI-ların tikintisi və istismara verilməsi	ÇQBKG boru kəmərinin və AGI-ların istismarı	Təklif olunan iş sahələrində dəyişikliklər
A29	Malların, xidmətlərin və torpaq təchizi																							
A30	İcmanın təhlükəsizliyi																							
A31	İcmanın səhhəti																							
A32	Kənd təsərrüfatı torpaqlarının itkisi/yararsızlığı																							
A33	İcma əlaqələri																							
A34	Torpaq sahələrinin hüduqlarının pozulması																							
A35	Üçüncü tərəf infrastrukturuna ziyan vurulması (boru kəmərləri, kabellər və s.)																							
A36	Suvarma/drenaj infrastrukturunun dağılması																							
A37	Yerli yol şəbəkəsindən istifadə																							
A38	Yolların bağlanması																							
A39	Kimyəvi maddələrin/neft məhsullarının təsadüfi dağılması																							
A40	Partlamamış mərmilərin narahat edilməsi																							
A41	Təklif edilmiş iş sahələrinin və ya üsullarının dəyişdirilməsi																							